

Naxçıvan Muxtar Respublikası – 100

Şahtaxtinskilərin diplomat oğlu

Qədim Şahtaxtı kəndi məşhur Şahtaxtinskilərin ata mülkü olub. Bu kəndi miras kimi nəsildən-nəslə ötürülb. Onlar hər zaman öz atası baba yurdaları ilə öyünləblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə Şahtaxtinskilərin ağsaqqalı Hacı Veli ağa İrəvan gubernatoruna qürurla deyib: “Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyıraq”. Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın harasında yaşasalar da, öz doğma yurdalarını heç vaxt unutmayıblar, Şahtaxtı kəndi ilə daim əlaqələri olub.

Təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Sənədlərdə bu nəslin adı Ağacığ kimi də qeyd olunub. Məsələn, I İsa Sultan Ağacığ, Əli bəy Ağacığ və s. Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yerləşən əraziyə də “Ağalıq” deyirdilər. Elə indi də yaşlılar oranı bu cür adlandırlar. Ehtimal var ki, bu söz “Ağacığ”ın təhrif olunmuş variantıdır. Çünkü 1840–1859-cu illərdə İrəvan bəy komissiyasında onlar ulu babalarının adının Ağacır ağa kimi qeyd ediblər.

Əlimizdə olan sənədlərə görə, I İsa Sultan Şah Sultanın oğludur. Və bu gün 200 ildən artıqdır ki, dünyada tanınan Şahtaxtinskilər I İsa Sultanın tərəmələridir. II İsa Sultan Nəcəfqulu Sultan oğlu isə onun nəvəsidir. II İsa Sultanın heyati və şəxsiyyəti, eləcə də fəaliyyəti nəsillərə bir nümunədir. O, bütün həyatını imperiya əsəratinə qarşı mübarizəyə həsr edib. Şahtaxtinskilər əsəsan Şahtaxtı, Naxçıvan, İrəvan və Tiflisdə yaşayıblar. Kəngərlilər yaşayış kəndlərinin bir neçəsində – Cəhridə, Xəllilli, Yəməxanada, Tumbulda və Yurdçuda da onların çox böyük torpaq sahələri var idi. Yüksək təbəqəyə aid olsalar da, həmişə sadə xalqla bir olublar. Övladlarını sadə xalqın içərisində böyüdüb təribyə ediblər.

Zaman keçdikcə bu soyun xidmətləri, xalq və dövlət naminə fədakarlıqları aşkarlanır. XIX və XX yüzilliklərdə Şahtaxtinskilərin Azərbaycan xalqının elminə, mədəniyyətinə çox dəyərli şəxsiyyətlər bəxş edən məşhur nümayəndələri olub. Bu soyun məşhur nümayəndələrinin bəzilərini xatırlatmaq yerinə düşər: İsa Sultan Şahtaxtinski, Məmmədağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Baxşlı ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Həbibulla Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski, Aleksis Şahtaxtinski, xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya,



təşkilati yenidən fəaliyyətini genişləndirdikdə Behbud ağa Şahtaxtinski təşkilatın rəhbər heyətinə və qəzeti redaksiya heyətinin tərkibinə daxil olmuşdur.

Bəhbul ağa Şahtaxtinski 1918-ci ildə kütlələr arasında öz fəaliyyətini daha da genişləndirdiyinə görə “Hümmət” təşkilatı sədrinin müavini, daha sonra isə N.Nərimanov xəstəliyinə görə Həstərxana getdiyindən yeni heyətin iclasında təşkilatın sədri seçilmiştir. O, “Hümmət” təşkilatının sədri işləməklə yanaşı, Fövqəladə Komissiyada məsul vəzifə tutmuş və Azərbaycanda hakimiyyət orqanlarının möhkəmləndirilməsi uğrunda mübarizə aparmışdır.

Bəhbul ağanın bütün siyasi, diplomatik və pubistik fəaliyyətdindən azərbaycanlıq qırımı xətlə keçir. Siyasi publisistikanın ən yaxşı nümunələrini yaranan Behbud ağa Şahtaxtinski ictimai-siyasi təsir vasitəsi kimi mətbuatın rolunu düzgün qiymətləndirmiş, milləti oyatmaq, milli-mənəvi yaddaşı bərpa etmək üçün publisistik fəaliyyətdən bir vasitə kimi faydalanmışdır. O,

1920-ci ilin aprel ayında Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra N.Nərimanovun şəxsən inandığı və onun yaxın silahdaşı olan Behbud ağa Şahtaxtinski Azərbaycan Xalq Ədliyyə Komissarı, həmin il iyulun 15-də isə Azərbaycan SSR-in RSFSR-də ilk fəvqəladə və səlahiyyətli nümayəndəsi təyin edilmişdir. Bu vəzifələrdə qısa müddət işləməsinə baxmayaraq, üzərinə düşən tapşırıqları la-yiqincə yerinə yetirmiş və Azərbaycanın, o cümlədən Naxçıvanın taleyülü məsələlərini həll edərək, 1920-ci il sentyabrın 30-da Moskvada “Hərbi və iqtisadi ittifaq haqqında” RSFSR ilə Azərbaycan SSR arasında bağlanmış müqaviləni imzalamış, 1921-ci il martın 16-da bağlanmış “Dostluq və Qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsində Azərbaycanı təmsil etmişdir.

1921-ci ilin yanvarında Naxçıvanın ağır vəziyyətini nəzərə alan AK(b)P MK-nin Bürosu B.Şahtaxtinskini Naxçıvana komissar göndərməyi qərara almışdır. Naxçıvanın ictimai-siyasi vəziyyətinə yaxından bələd olan Behbud ağa vəziyyəti normal hala salmaq üçün çox çalışmış, məcburən bir sıra sərt tədbirlər həyata keçirmiş, hətta bəzi komissarların vəzifədən azad edilərək partiya sıralarından uzaqlaşdırılmasına nail olmuşdur. Naxçıvanda xalqın vəziyyətini kökündən öyrənib araşdırıldıqdan sonra 1921-ci il aprelin 19-da Azərbaycan İngilab Komitəsinin iclasında “Naxçıvanın siyasi və iqtisadi vəziyyəti haqqında” məruzə etmişdir.

Bəhbul ağa Şahtaxtinski 1921-ci il aprelin 23-də Qafqaz Cəbhəsi Hərbi İngilab Surası üzrə verilən əmrə Naxçıvan SSR Fövqəladə komissarı təyin edilmiş və həm də Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri seçilmiştir. Bu vəzifəyə təyin edildiyi zaman Naxçıvanda dəhşətli quraqlığın baş verməsi, bu səbəbdən onsuz da çətin olan vəziyyətin daha da ağırlaşmasına baxmayıaraq, Behbud ağa Şahtaxtinskinin yüksək təşkilatçılıq bacarığı sayəsində əhalinin və bölgəyə gəlmiş qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bunun üçün, hətta xarici ölkələrin, beynəlxalq təşkilatların yardımından da istifadə edilmiş, digər yerdən Naxçıvana taxıl və müxtəlif ərzaq məhsulları getirilmişdir. Bütün bu tədbirlərin sayəsində Naxçıvan əhalisi və orada yerləşdirilən qaçqınlar qismən də olsa, çətinliklərdən və məhv olmaqdan xilas olmuşdur.

Bəhbul ağa Şahtaxtinski yüksək vəzifədə işləyərkən əsas qüvvəsinə Naxçıvanın statusunun müəyyən edilməsinə və Naxçıvanda idarə orqanlarını təşkil etmək, möhkəmləndirmək işinə sərf etmişdir. Eyni zamanda, B.Şahtaxtinskiniin AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycanın SSR-in Qars konfransında salahiyyətli nümayəndəsi təyin edilməsi Naxçıvanın taleyinin həll olunması üçün daha geniş imkanlar açmış və konfransda Naxçıvana muxtarlığı statusu verilməsi, onun sərhədlərinin dəqiqləşdirilməsi haqqında qərar qəbul edilmişdir.

Xalqımızın tarixi taleyində çox mühüm rol oynamış Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi əzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə asas verir. Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə Naxçıvanın muxtarlığı statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.

Ümummili liderimiz Heydər Əliyev beynəlxalq Qars müqaviləsinin və onun müəlliflərindən biri olan Behbud ağa Şahtaxtinskiniin tariximizdəki yerini və rolunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyüne görə Naxçıvanın bütövliyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtarlığı təqib etmək və tədbirlər həyata keçirilmişdir. Bunun üçün, hətta xarici ölkələrin, beynəlxalq təşkilatların yardımından da istifadə edilmiş, digər yerdən Naxçıvana taxıl və müxtəlif ərzaq məhsulları getirilmişdir. Bütün bu tədbirlərin sayəsində Naxçıvan əhalisi və orada yerləşdirilən qaçqınlar qismən də olsa, çətinliklərdən və məhv olmaqdan xilas olmuşdur.

Bəhbul ağa Şahtaxtinski 1921-ci ilin noyabrında Ölək Partiya Təşkilatının birinci konfransında Azərbaycan SSR Xalq FKM komissarı və Xalq Komissarları Soveti sədrinin müavini, 1923-cü ildə isə Zaqqafqaziya Ali Arbitraj Komissiyasının üzvü seçilmiş və ömrünün son günlərinə dək Azərbaycanın milli mənafeyinin keşində durmuşdur.

Bəli, mürəkkəb və çətin bir dövrdə yaşayıb fəaliyyət göstərən Behbud ağa Şahtaxtinski belə bir iibrətamız bir həyat yolu keçmişdir. O, 30 may 1924-cü ildə Tiflisdə müəmməli şəkildə vəfat etmişdir.

Aygün HƏMZƏYEVƏ,
Naxçıvan MR Dövlət Arxiv
İdarəsinin aparıcı arxeografi



Naxçıvanda Şahtaxtinskilər Muzeyi

ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru Adilə Şahtaxtinskaya və başqaları.

Kitablar və arxiv sənədləri göstərir ki, XX yüzillikdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri də Behbud ağa Şahtaxtinski olub. O, 1881-ci ildə Şərrur-Dərələyəz qəzasının Şahtaxtı kəndində yoxsullaşmış bəy ailəsində doğulmuş, dörd sinifli kənd məktəbini bitirdikdən sonra çörək pulu qazanmaq üçün Bakıya gəlmiş və Bakı fəhlə sinfinin tərkibinə daxil olaraq Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. XX əsrin ilk illərində Bakıda keçirilən siyasi tətil və nümayişlər bir inqilabçı demokrat kimi Behbud ağa Şahtaxtinskini çox düşündürmiş və onun proletar sinfi şüurunun, siyasi təbiyəsinin, döyük təcrübəsinin və inqilabi fəaliyinən artmasına güclü təsir etməklə sonrakı fəaliyyətində böyük rol oynamışdır.

Behbud ağa Şahtaxtinski Birinci Rus inqilabı dövründə (1905–1907) Bakı dəftərxanaya işçi birliyinin yaranmasında fəal iştirak etmiş, dövlət idarə işçiləri birliyinin üzvü olmaqla bərabər, şəxsi yolla təhsilini artıraraq hüquq müdafiəcisi kimi formalasmışdır. 1904-cü ilin sonunda “Hümmət” qrupunun fəal üzvlərindən biri olmuş və Azərbaycan dilində eyni adlı ilk fəhlə qəzeti ideyaları uğrunda çalışaraq artıq peşəkar inqilabçı kimi yetişmişdir. 1905-ci ildə “Hümmət” bağlandıqdan sonra Behbud ağa bir müddət “Balaban” jurnalının redaktoru olmuş, müxtəlif mövzularda publisistik məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. 1917-ci il fevral burjuva-demokratik inqilabından sonra N.Nərimanovun başçılığı ilə “Hümmət”

1918-ci ildə “Azərbaycan”da dərc etdirdiyi “Həyatın əks sədaləri” məqaləsində milli mədəniyyətin inkişaf etdirilməsinin nə üçün vacib olduğunu əsaslandıraq yazımışdır: “Özünəməxsus mədəniyyətə malik olmadan, millət müstəqil ola bilməz”.

Eyni zamanda Behbud ağa Şahtaxtinski 1918-ci ilin mayında Bakı qəzası kəndli deputatları sovetlərinin qurultayında 15 nəfərdən ibarət İcraiyyə Komitəsinin heyətinə daxil edilmiş və şəxslən kəndlərdə yaranan hakimiyyət orqanlarının işinin düzgün təşkilinə ciddi səy göstərərək, kəndli sovetlərinin canlanması qüvvətlənməsində yaxından iştirak etmişdir. 1918-ci ilin avqust-sentyabr aylarında Bakıda “Sentrəkapi diktatürü” hakimiyyət uğrunda mübarizə apararkən Bakını müdafiə edən Behbud ağa Şahtaxtinski həbs olunmuş, bir neçə vaxtdan sonra Bakıdan Gəncəyə göndərilmiş və 3 ay həbsdə qaldıqdan sonra azad olunub Naxçıvana galmişdır.

Behbud ağa Şahtaxtinski Naxçıvanda inqilabi hərəkata qoşulmuş, öz ətrafında yerli hümmətçiləri, demokratları toplayaraq hərəkatı canlandırmış, hərbi feodal və daşnak irticasına qarşı kəskin mübarizə aparmaqla əhalinin maddi təchizatı və təhlükəsizliyinin qorunmasına köməklik göstərmişdir. O, 1920-ci ilin iyun ayında Naxçıvanda ictimai təminat, mühəcirlər kəmək komissiyasında, sahibsiz uşaqlar evinin direktori vəzifəsində çalışmış və ən nəhayət, Qaçqınlar Komitəsinin sədrini kimi Ermənistandan didərgin düşmüs soydaşlarımızın yerləşdirilməsində, onların torpaq sahəsi, ərzaq və s.-lə təmin olunmasına əvəzsiz xidmətləri olmuşdur.